

## TELEMƏKANLARIMIZDA ƏDƏBİ DİL PROBLEMLƏRİ

## РЕЗЮМЕ

Язык - это способ общения. Язык был отполирован в течение многих лет, и стандартизованный язык называется литературным языком. Литературный язык используется в общественных местах, особенно на радио, телевидении и в прессе. Сегодня наши телепрограммы не придерживаются норм литературного языка на высоком уровне. Именно поэтому этот вопрос решается на государственном уровне. Многие важные документы и решения были приняты для защиты литературного языка в телевидении.

**Ключевые слова:** литературный язык, литературно-языковые нормы на телевидении, речевая культура телеведущего

## SUMMARY

Language is the method of communication. The language which has been polished for many years and the standardized is called literary language. Literary language is used in public places, especially on radio, television, and the press. Today, our TV programs do not adhere to the norms of the literary language at a high level. That is why this issue is solved at the state level. Many important documents and decisions have been made to protect literary language in the televisions.

**Keywords:** literary language, literary language norms on television, speech culture of television presenter

Dil ünsiyyət vəstəsidir. Dilin uzun illər cıalanmış, müəyyən normaya salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dildən ictimai yerlərdə xüsusən radiodi, televiziyyada, mətbuatda istifadə edilir. Bu gün teleməkanlarımızda ədəbi dilin normalarına yüksək səviyyədə riayət edilmir. Ona görə bu məsələ dövlət səviyyəsində öz həllini tapır. Teleməkanlarda ədəbi dilin qorunması, yaşanması üçün bir çox mühüm sənədlər, qərarlar qəbul edilib.

Dil ünsiyyət vasitəsi olaraq cəmiyyətin inkişafı və təşəkkülü üçün vacib olan ictimai hadisədir. Xalqın tarixi ilə bağlı olan dili xalq formalasdırır və inkişaf etdirir. Ümumxalq dilinin zamanla cıalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai yerlərdə, radio və televiziyyada, nəşriyyatda, mətbuatda, mədəniyyət ocaqlarında, kino və teatrлarda istifadə edilən dildir. [3], ( s. 18)

Televiziya cəmiyyətin görən gözü, danişan dili olaraq yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Görüntü və səsdən ibarət olan televiziyanın üzərinə öz missiyasına görə digər kütłəvi informasiya vasitələrindən daha çox yük düşür. Belə ki, televiziya həddindən artıq diqqətli, məsuliyyətli, məsələlərə daha həssas yanaşmalı və işində dəqiq olmalıdır. Hamiya bəlliidir ki, televiziya kütłəvi ünsiyyət vasitəsidir. Belə ki, o, geniş auditoriya kütłəsinin düşüncəsinə, mənəviyyatına, iradəsinə ciddi təsir göstərir. Bütün bu incəlikləri nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, televiziya dili aydın, səlist, ləkonik, yığcam və mənfiqli olmalıdır. Yəni televiziyyada istifadə olunan ədəbi dil, dil normalarından kənarə çıxmamalı və qayda qanunlarla tənzimlənməlidir.

Qeyd edək ki, televirilişlərin keyfiyyəti alınmasında, teleaparıcıların müsbət imicinin formalasmasına, tamaşaçılara ideal ünsiyyətin yaranmasına ədəbi dil normalarına əməl edilməsi bu sahədə həlledici rol oynayır. Ona görə də bu problemin həlli son illər dövlət səviyyəsində də narahatlıq doğurur. Problemin həlli üçün bir çox faydalı tədbirlər görülür.

Müstəqilliyimizin yenidən bərpa olunduğu zamandan (1991) müasir Azərbaycan teleməkanında ədəbi dil problemlərinin aradan qaldırılması üçün dövlət səviyyəsində mühüm qanunlar, qərarlar qəbul edilib. Məsələn, son 25 ildə bu mövzu ilə əlaqədar 20-dən çox rəsmi sənəd

qəbul edilib. Onlardan ən önemli Azərbaycan Respublikası Prezidentinin 2013-cü il aprelin 9-də təsdiq etmiş olduğu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilciliyin inkişafına dair Dövlət Programı"dır [1].

Bu sənəddə xüsusi qeyd olunub ki, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsi təmin edilməli, teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün badii şuralar yaradılmalı, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, davrimi masalar, konfranslar, televiziya və radio verilişləri təşkil edilməlidir.

Bu mühüm sonadın qəbulundan sonra dillə bağlı AMEA-da, BDU-da və başqa elm və təhsil ocaqlarında maraqlı, səmərəli tədbirlər həyata keçirilib. 2017-ci il oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş "Azerbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolü" mövzusunda konfrans bu baxımdan daha çox diqqəti cəlb etdi. [2].

Həmin konfransdan sonra akşər elmi mərkəzlərdə, təhsil ocaqlarında "Ekran və efirdə ədəbi dil normaları" layihəsinin icrasına başlandı. Bununla bağlı müxtalif telekanallar da təlimlər başlandı. Təlimlərdə ilk olaraq AMEA-nın Dilçilik Institutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənat Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak etmişlər.

Burada esas məqsəd son zamanlar telekanallarımızda ədəbi dil normalarının mütəmadi pozulması hallarının müşahidə olunmasıdır. Məsələnin daha ciddi olması əksər mütxəxisilərin narahat etdiyi üçün, onlar problemin həllinə öz köməkliyini əsirgəməyiblər. Problemlə bağlı BDU-nun professoru Nəsir Əhmədli də bu baxımdan öz dəyərli fikir və müləahizələrini bildirib. Professor analitik araşdırmasında həm də vəziyyətdən çıxış yollarını göstərmmiş dəyərli məsləhətlərini vermişdir [4], (s. 3-24).

N.Əhmədli qeyd edir ki, “ekran və eifirdə ədəbi dil normaları, əsasən, 3 yöndə pozulur: leksik, qrammatik (morpholoji) və sintaktik) və orfoepik. Leksik norma pozuntularına aparıcıların nitqında varvarizmlərə yer verilməsi, yaxımnəali sözlər arasındaki inca fərqlərə məhəl qoyulmaması, sözlərin yerində işlənməməsi, artıq, lüzumsuz sözlərdən və şəkilçilərdən (Elmi dildə bunlara “pleonazmlar” deyilir) istifadə, morfoloji pozuntulara miqdar sayılarından sonra isimlərin cəm halda işlədilməsi, feli sıfatların zamanına fikir verilməməsi, sintaktik pozuntulara cümlələrin həddən artıq uzun olması, söz sırasının qarışdırılması, mübtədə ilə xəbərin düzgün uzlaşdırılmaması, orfoepik pozuntulara sözlərin hamısının yazılışı kimi tələffüz edilməsi və s. daxildir” [4], (s. 24).

Məssələni ətraflı şərh edən N.Əhmədli məqaləsinin sonunda teleməkanlarda ədəbi dili normallaşdırmaq üçün təkliflər də verib:

"1) Sovet dövrlündə radioya, yaxud televiziyyaya diktör lazımlı olanda müsabiqə elan olunurdu. Xüsusi komissiya müraciət etmiş şəxslərin xarici görünüşünü (televiziya üçün), diksiyasını, ümumi dünyagörüşünü, dil və əslub bilgilərini yoxlayaraq, tutaq ki, 100 nəfərdən ən yaxşı 3-4 nəfəri seçib işə götürürdü. Mükəmməl aparıcılar seçmək üçün bu ənənə bərpə edilməlidir;

2) Müsabiqə zamanı jurnalistika, filologiya və aktyorluq ixtisaslarına üstünlük verilmalıdır.

3) Aparıcılar hər verilişdən əvvəl və ümumiyyətlə mütəmadi olaraq xüsusi davranış və danışma məşqləri etməlidirlər;

4) Radio və televiziya şirkətlərində ədəbi redaktor şəhəti olmalıdır. Həmin mütəxəssis verilişləri diqqətlə izləməli, azı həftədə bir dəfə aparıcıları toplayaraq onların qüsurlarını nəzərə çatdırmağı, düzəldilməsi üçün məsləhətlər verməlidir;

5) Şirketlerin, AMEA-nın (Dilçilik Institutunun), universitetlərin nəzdində daimi fəaliyyət göstərən nüqt mədəniyyəti kursları, dərnəklər, təlim-məşq toplantıları təşkil edilmişdir” [4] (s. 22).

Bu gün ölkemizdə telekanallarımızın sayı durmadan artır. Bu təbii ki, sevindirci haldirdi. Amma sözsüz ki, hər birinin müəyyən qədər problemləri var. Həmin problemlər arasında ən əsas ədəbi dil normalarının pozulmasıdır. Çünkü, televiziyanın cəmiyyətlə əlaqəsi üçün istifadə etdiyi əmək böyük alət dildir. Məssəlonun ciddiliyini nəzərə alan MTRŞ sədri N. Məhhərramlı müsahibələrinin birində bildirib ki, televiziyalarımızın qarşısına qoyulan Ana dilinin çəkisinin 100 faiq

çatdırıldıqdan sonraki en büyük tapşırıq mehz adəbi dilin normalarının pozulması hallarının qarşısının alınması və bu problemin həlli dair vacib addımların atılmasıdır [5].

Bu yönədə atılan ən ciddi addım Azərbaycan MTRŞ, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Bakı Dövlət Universitetinin Azərbaycan Dilçiliyi kafedrasının telkanallarımızda mütləmadi monitoringlərin aparması və KİV-ə bu barədə hesabat verməsidir. Buna ən gözəl nümunə kimi Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları tərəfindən monitoringin keçirilməsidir. Belə ki, "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış monitoring çərçivəsində 6 milli telekanalda - Space TV, Lider TV, ATV, İctimai TV, Xəzər TV və ARB TV-də yayılmış verilişlərin dili tədqiqatqa cəlb edilib. Eyni zamanda, bir neçə yeni istiqamət üzrə iş aparılıb: ilk dəfə olaraq televiziya reklamlarının, dublyaj filmlərinin və 12 adda radionun dilində ədəbi dil normalarına riayət olunması vəziyyəti araşdırılıb. Bu isə problemdir olan ciddi diqqətin və həlliənə dair atılan addimların bariz nümunəsidir. [6]

Sovet döneminde telekanalların sayının az olması ve ciddi nəzarətin, sərt tənbehin olması bu problemi minimum həddə endirməyə müvəffəq olmuşdur. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşiravan Məhərrəmli də Azərbaycanda ədəbi dil normalarının sovet dövründə ciddi şəkildə qorunduguunu təstiqləyir. Onun sözlərinə görə, müstəqillik əldə etdiğdən sonra televiziyalarda məşət xarakterli verilişlərin meydana galməsi ilə dillimizdə müəyyən problemlərin yaranmasına yol açıb. "İnsanlar televiziyada deyilənləri doğru hesab edirlər. İstar şou programı, istərsə də mətbəx verilişləri olsun, aparıcılar Azərbaycan dilin normalarını bilməlidir." Hörmətli sədr çox yerində vurgulayıb ki, televiziya kütlə tərəfindən on cəox inanılan rəğbat göstərilən vasitə hesab edilir. Buna görə də, telekanallar bu problemlərin həlliə dair ciddi addımlar atmalıdır.

Bazar iqtisadiyyatı dövrü, demokratiya, maddi maraqların üstünlük təşkil elədiyi bir zamanda televiziylər öz vəzifəsini layiqincə yerinə yetirməlidirlər. Maddi maraqlar mənəvi dəyərləri, peşə etikasını, sosial məsuliyyəti üstələməməlidir. Dördüncü hakimiyət olaraq, həm özünə həm də özündən əvvəlkilərə nəzarət edən bir mexanizm kimi atdığı addımları ölçüb-biçməli və nöqsanları tez araşdırır, ortadan qaldırmalıdır.

Teleprogramların aparcıları televiziyə barədə ilk rəy formalasdır amillərdəndir. Yəni programın səviyyəsi elə onun aparcısından asılıdır. Tanımlı telejurnalıst, professor Qulu Məhərrəmli öz çıxışlarında dəfələrlə bu mövzuya toxunmuş və problemin həlli yollarını söyləmişdir.

Professor bildirib ki, dil-üslüb redakta edən şəxslər aparıcı ilə xüsusi şəkildə məşğul olmurlar. "Televiziya aparıcılarından edilən tələblər yüksək səviyyədə deyil. Aparıcıların mütaliəsi yoxdur. İstifadə etdikləri leksik baza, üslub tarzi, ümumi dil bilikləri zəifdir. Bütün bunlar kamera qarşısına çıxan şəxslərin öz keyfiyyəti ilə bağlıdır. Aparıcılar tamaşaçı, həmkarlar və peşəkarlar qarşısında məsuliyyət hiss etmədikdə peşələrinə dırnaqarası yanaşırlar. Efirdə dialekt və şivələrdən istifadə edilməsi möşət davranışının nəticəsi olaraq meydana gəlir. Ədəbi dili təmsil etməli olan aparıcı nəticə etibarı ilə bu qaydaları pozmur olur. [7] Bu nöqsanlar özünü ən çox şou xarakterli verilişlərdə göstərir. Reklam və tanınmaq xətrinə televiziyaları zəbt edən bayğı təfəkkürli insanlar, məsələlərə çox vaxt uyğun olmayan ekspertlər və ən çox da onları veriliş dəvət edib, sonradan sözlərini kəsən, qoyulan məsələnin mərcasından çıxan bəzi teleaparıcılar ədəbi dil normalarını ciddi şəkildə pozurlar. Buna dəfələrlə monitorinqlərin nəticələrində rast gəlmək mümkündür. Misal üçün Milli Televiziya və Radio Şurası (MTRS) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı apardıqları monitorinqlərin nəticələri bir neçə aparıcının nöqsanlarını üzə çıxarıb. Misal: ATV-də yayımlanan "Bizimləşən" verilişinin aparıcısı **Zaur Baxşəliyev** ədəbi dil normalarını pozması halı:

- O olmasaydı, bu gün biz, béké də, böyük sənətkarın yerini boş görəciydik [görəcək dix]. Həyətən [həqiqətən], béké, nə yaxşı ki, belə oldu, - deyirik [deyirix'].

- O gün mən kimin evinə getmişdim, götirdilər "Darenka" qoydular qarşına.. və düşünürələr [düşünürər] ki, niyə öz malımızın dəyər vermiyək [vermiyəx], niyə öz dəyərləri [dəyərrə], dadlı, ləzzətli malımızı, belə də, mazamata mindirmiyək [mindirmiyəx]. Cümələlərə baxanda fonetik normamın pozulması, söz sırasının pozulması faktı açıq aşkar görsənir.

Diger telekanal aparicisi Zaur Kamalin "5/5"də "Əmi, üzr istayıram, onlar eşidə bilmir, yoxsa nə təri? [nə təhər?] (necə?) kimi pozduğu qaydalar, ləhcə və dilektlə danişmaq, ədəbsizlik, həddindən artıq ironiya və özündən razılıq ədəbi dil normalarının pozulmasına götürüb çıxarıb.

Aynı bir misalda telekanallarımızdan birinin aparicisi və ədəbi dil normalasının bir nömrəli düşmənlərindən biri "Xəzər" TV-də yayımlanan "Səni axtarıram", və "Bizi danış" verilişlerinin aparicisi **Xoşqədəm Hidayətqızının normaları kobud şəkildə pozduğu məqamlar**:

- Puç olmuş talelər, puç olmuş həyatlar [həyatdar], puç olmuş arzular, puç olmuş xəyallar. Kimdir [kimdi] güñahkar?

- Gördünüz, studiyada hamı hərkətə keçdi (gəldi), qadınlar dəli oldu.
- Bəli, insanları ləkələmək üçün .... uğurlu bir işi ugursuz etməyə çalışırıq, malesef, (çox təessüf), amma məni heç onlar ilgiləndirməz (maraqlandırmaz, narahat etməz).
- Qızın birinin gedisi, yeni galişi (bileti nəzərdə tutulur) alınıbdı, gedisi uje (artıq) pul çatmadı.
- Sabah (səhər mənasında) yuxudan ayıldıq ki, bir şantaj məktub...

Göründüyü kimi təkrarlılıq, xarici dillərdə ifadələrə müraciət, söz sırasının pozulması, məntiqi bağlılığın zəif olması, məhəlli xarakterli sözlərdən istifadə demək olar ki, ədəbi dilin bütün normaları pozulmuşdur. Bu misalların sayımı yenə artırmaq olar amma, əsas onu həlli yolunu tapmaqdır.

Bütün bu sadalanan nöqsanlar barədə nə qədər danışılsı da, məsələ tam həllini tapmayıb. Bəzi mütəxəsisler intizam tədbiri və cərimə metodunu təklif edirlər. Amma demokratianın olması, televiziya kanallarının şəxsi biznesə çevirilməsi, mənfəətlərini reklam və şou xarakterli verilişlərdən götürməsi, onlar üzərində nəzarətin müəyyən mənəvədən zəifləməsinə götürüb çıxarıb. [8]

Məsəlenin ciddiliyi dövlətin də, nəzarəndən qaçırıb. Belə ki, həm dövlət rəsmiləri, həm də, prezidentimiz bu problemdə dəfələrlə toxunmuş və həlliına dair lazımi təşəvvüflər vermişdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət qəzeti "Azərbaycan"ın 2 oktyabr (02.10.2009) sayında "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqalə ilə çıxış edərək, televiziyalarımızın problemləri barədə tənqid fikirlərini irəli sürmüş və təkliflərini söyləmişdir. Belə ki, administrasiya rəhbəri televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara toxunaraq: "İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbəlidir". Bundan əlavə akademik telekanalların ən ciddi problemi olan aparıcılar barədə haqqı olaraq bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsinin aşağı olmasını, nitqinin standartlara uyğun gəlməməsini, bəzi proqramların, əsasən də əyləncə xarakterli verilişlərin aparıcılarının jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslər olmasını və bir sıra "aparıcıların" telejurnalistikə sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı barədə yazaraq ciddi şəkildə tənqid edərək, öz təkliflərini vermişdir. [9]

Bu təşəvvüflər və sərəncamlar fonunda KİViDDF, MTRŞ, AMEA-nın Nəsimi adı Dilçilik İnstitutu tədbirlər planı hazırlanmış, vaxtaşırı yoxlamalar aparılır, monitoringlər keçirilir. Prezidentin sərəncamı ilə 2013-2020-ci illər tədbirlər planında dilçilik və onun problemlərinin həlli də öz əksini tapır.

## ƏDƏBİYYAT

1. "Azərbaycan" qəz., 10 aprel 2013
2. "Azərbaycan" qəz., 7 oktyabr 2017
3. Bayramov A., Z.Məhərrəmov., M.İsgəndərzadə. Azərbaycan dili və nitqi mədəniyyəti. (Dərs vəsaiti). Bakı, 2015
4. Əhmədli N. Ekran, ədəbi dil normaları. Jurnalistika (ictimai-siyasi humanitar elmlər seriyası), 2017, N-7.
5. <https://azvision.az/news/127851/mtrs-sedri--bezi-aparicilar-ozunu-savadli-gosterir-video.html>

6. [http://bsu.edu.az/az/news/bdunun\\_azrbaycan\\_dililiyi\\_kafedrasnn\\_mkdalar\\_teleradio\\_verilirinin\\_dili\\_il\\_bal\\_monitoring\\_keiribl](http://bsu.edu.az/az/news/bdunun_azrbaycan_dililiyi_kafedrasnn_mkdalar_teleradio_verilirinin_dili_il_bal_monitoring_keiribl)
7. [http://www.sherg.az/site/id\\_35470/Televiziyalarda\\_%C9%99d%C9%99bi\\_dil\\_normalar%C4%B1\\_pozulur](http://www.sherg.az/site/id_35470/Televiziyalarda_%C9%99d%C9%99bi_dil_normalar%C4%B1_pozulur)
8. <https://news.milli.az/country/573214.html>
9. (<http://modern.az/az/news/594#gsc.tab=0>)

*Elmi rəhbər: dos.S.Həsənova*